



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi

Nizami Gəncəvi



XEYİR və ŞƏR


Nizami Gəncəvi

Azf. 291918

XƏYİR
və
ŞƏR

Azərbaycan Mədəniyyət və Sənət Nazirliyi
Azərbaycan Mədəniyyət və Sənət Nazirliyi
Kitabxanası



Bakı - 1976



Bir gün Xeyir və Şər adlı iki cavan öz şəhərlərinən çıxıb başqa bir şəhərə yollandılar. Yol üçün tədərük görmüş, azuqə götürmüştürlər. Bir neçə gün yol getdikdən sonra Xeyir azuqosunu açıb ortaya qoymur. Şər isə öz azuqosını saxlayırdı. Bir xeyli gedəndən sonra, elə bir cölo çatdırılar ki, bürkü təndir alovu kimi üz qarsırdı. Şər bu uzun cöldən xəbordar idi. Ona gərə da meşkində

¹Məşk - dəridən hazırlanmış su qabı





sudan saxlamışdı. Xeyir isə bun-
dan xəbərsizdi. Güman edirdi ki,
bütün yol boyu su olacaq.

Onlar susuz çöldə yeddi gün
yol getdiər. Xeyirin suyu qur-
tarmışdı. Susuzluqdan yanırıdı.
Şor isə saxladığı sudan xəlvatça
icirdi. Xeyir susuz olsa da, ona
yalvarıb su istəyo bilmədi; baxa-
baxa qaldı. Axırda susuzluqdan
ciyəri yandı. Bir azdan sonra bu
susuz yolcu lap əldən düşdü.
Yanında od kimi qızaran loli var
idi. Ancaq nə edəsən, belə yerda
loli su ovazına içmək olmaz ki!
Yazlıq Xeyir ləlləri qıxarib Şərin
qabığına qoydu:


— Susuzluqdan yandım, —
dedi, — alac elə. Bir içim su ver; ya
yoldaşlıq namına, ya da neçəyə
deyirsən, sat.

Şor adına münasib dənəsdi:

— Mən daşürəkli adamam,
məndən mərhəmat umma. Mən
çoxlarına təlo qurmuşam, çox div-
lər aldatmışam, sənən kəlayinəni
uyacağam? Sən bu dar gündə
ləlləri mənə verib susuzluğununu
söndürmək istayırsən. Şəhərə qa-
yışında tutub geri alacaqsan.
Mən belə gövhərə su vermərəm.
Elə bir gövhər istayıram ki, geri
ala bilməyəsan.

Xeyir sorusdu:

— Hansı gövhədir o? De, bu
saat verim!



Şər dedi:

—Mən sənin gözlərini istəyirəm. Onları geri almaq mümkün olmaz. Gözlərini ver, su iç! Yoxsa bir damcı da vermərəm!

Şeyir dedi:

— İnsafsız olma, bir içim su üçün gözlərimi istəyirsən? Gözümü çıxarmaqla ölinə nə golacək? Tamalın güc götürirsa, baha sat, qızıl-gümüş istə, ləli də al, başqa nöyim var hamisini al, mənə su ver! Dilimdan kağız verəram, and içəram ki, dünyada nə mal-dövlətim varsa hamisi sənin olsun! Ancaq gözümə dəymə. Bir içim su üçün rəhəmsizlik eləm!

Şər dediyindən dönəmədi:

— Bu sözler əbəsdir! Susuzluqdan sən bu saat bütün var-yoxdan



əl çakırsən. Ancaq dardan qurtaranda hamisini danacaqsan. Mən gövhər-zad istamırəm. Verirənən gözlərini ver, vermirsən sudan tamahını çök!

Xeyir Şərin inadına mat qaldı. Əlacıszlığından ağladı. Gördü ki, susuzluq onu hələk edəcəkdir. Çərəsiz qalib razi oldu!

— Buyur, — dedi, — biçaq götür, gözümüz çıxar, mənə su ver içim!

Xeyir elə güman edirdi ki, təklifinə razi olsa, Şəp rəhma galər. Şərsə onun halına yanmadı. Biçaqla yoldaşının gözlərini çıxardı; ancaq su vermədi. Şeylərini də yiğisdirib qaçıdı. Kor olmuş və soyulmuş Xeyir peşman və ələsciz, qanına bulaşmış halda torpaqlar üzərində qaldı.

Mal-qara, qoyun-quzu sahibi olan çox varlı bir kürd var idi. Qohum-aqrabasından da yeddi-səkkiz kasib ailəni özü ilə götürmüştü. Onları dolandırıldı. Varlı kurd köçəri hayat sürürdü. Otluq, çəmənlik yerdəndə monzil salıb sürüünü bir yerdə otarır, sonra başqa yera köçürüdü. Kürdün, qara gözülü, hindu xallı gözəl bir qızı var idi. Min cür naz-nemət və ərköyünlülük böyümiş, sarv boylu bir gözəl idi.

Qız bulaq suyu arzuladı. Yoldan bir az konarda soyuq bulaq vardi. Bulağından suyu dorunda deyil, üzdə idi. Qız kuzasını doldurub evlərinə tərf yollandı. Yolda uzaqdan bir nala eşitdi. Ayaq saxlayıb qulaq asdı. Kimsə inildiyirdi. Qız səs gələn tərfə getdi, qanına bulaşmış bir cavan gördü. Yaziq-yaziq inildiyib «su» deyirdi. Qızın ürəyi yandı. Cavanı yaxınlaşdırıb soruşdu:

— Ey cavan, san kimsən? Nədən bu hala düşmüsən?

Xeyir dedi:



— Ey səs sahibi, mələkmi, pərimisən? Mən bədbəxtəm, bəşimün macorasi uzundur. Susuzluqdan ölürmə, mənə bir içim su!

Qız Xeyirə su verdi. Yaziq doyunca içdi. Ürayına qüvvət, diziñə taqət qaldı, dırçılub oturdu. Qız bunu görüb sevindi. Onun çıxarılmış gözlərinə baxdı. Göz çıxmışdasa da, ağı-qarası salamat idi. Odur ki, onları öy yerlərinə qoyub bağladı. Cavanın qolundan tutub ayağı qaldırdı. Əlin-dən tutub düşərgələrinə apardı. Onu qulluqşurlardan birinə tapşırdı:

— Ehtiyatlı ol, incitmə! Yavaş-yavaş bizim qapıya apar!

Qız özü isə tez anasının yanına qaçı, gördüyüünü ona söylədi. Anası dedi:

— Nə üçün bura gətirmədin?
Gətirəydin, yazıqa bir çarə edəy-
dik.

Qız dedi:

— Ana, gətirmişəm, yaxınlı-
şında qulluqçuya tapşırdım, bu
saat galib Əxar...

Qulluqcu cavunu gətirdi. Yer
düzəldib onu rahatladılar. Sonra
süfraya xörək gətirdilər. Xəsta bir
az yedi, başını yera qoyub zarıldı.

Axşamı qızın atası çöldən
qayıtdı. Şəm eləmək havası ilə evə
girəndə, yataqdə luşsuz uzannmış
xəstəni görüb soruşdu:

— Bu kimdir? Hardan gəl-
mişdir?

Onun yoldan tapıldığını və
gözünün çoxardığını dedilər.
Kürd xəstəni görüb dedi:

— O hündür ağacdən bir ne-
çə yarpaq yığmaq və döyüb suyu-
nu xəstənin gözünə tökmək la-
zımdır. O, yaranın hararətini alar,
xəstənin gözünü sağaldar.

Kürd sonra ağacın yerini gös-
terib dedi:

— Bulağın yanında, atırlı bir
ağacdır. Kəkə yaxın yerindən aralı
iki balaca budaq çıxmışdır. Budaq-
lardan birinin yarpağı huri paltarı
kimii yumşaqdır, sənən gözə nur
verir. O biri bulağın yarpağı abi-
hayat kimidir. Baş ağrısının dər-
manıdır.


Qız atasının sözlərinə eşidib
sevindi.

— Ata can, yaziqdır, buna əlac
edək!

Kürd qızının xahişini yera
salmadı.

Gedib həmin yarpaqdan go-
tirdi. Qız yarpağı döyüb suyunu
sixdi. Kürd dərmənə xəstənin gö-





züna tökdü. Xəstə bir saat yatağında oturub dərmanın toşırını gəzdi. Yenə başını qoyub yatdı.

Bəş gün xəstənin gözüne dərman qoyub bağladılar. Sonuncu gün yaranı açıldı. Gözü tamam kamal sağlamış anadangalma olmuşdu.

Sorvboylu cavanın gözlerinin açılması kurd qızını hamidin çox sevirdi. Qızın ona məhabbəti günü-gündən artırdı. Qızın sevgisi Xeyirin də ürəyində yer eləmişdi.

Xeyir hər səhər tezdan qalxıb kurd ilə işə gedərdi. Dəvə otarar, qoyunu canavardan qoruyar, qoyun-quzuya qarowlu çökərdi.

Köçəri kurd Xeyirin fərasətinin, işa can yandırduğunu görüb onu azızladi. Etibar edib bütün var-yoxunu ona təpsirdi. Xeyir evə, ailəyə tamam məhrəm olan dan sonra sırrını açmağa başladı.

Onun başına gələn macarəni, gözünün kim tərəfindən, na üçün çıxarıldığını soruşdular. Xeyir Şərin işlərini bir-bir açıb dedi. Onunla yoldaş olduğunu, susuluğunu düşdürüyüb, bir içim suya ləl verdiyini danişdi. Şərin vəfəsiz olduğunu, suyu gözə basına satdığını və nəhayət gözünü çıxardığını, su vermayib qaçıdığını başdan-ayağa söylədi.

Xeyiri xaxşı tanrıyandan sonra kurd və ailəsi daha da mehrİban oldu. Ona doğma adam kimi baxdı. Xeyirə kurd qızı özü qulluq edirdi. Onun eşqi ilə yaşayır, bir gün onu görməyəndə ürəyi partlayırdı. Xeyir də ona könlünü vermişdi. Canımı belə ondan əsirgəməzdii. Qızın atasına sədaqətlə

qulluq edirdi. Bilirdi ki, onu sağaldan, yenidən həyata, işqli dünyaya qaytaran qız olmuşdur. Lakin Xeyir guman edirdi ki, elə varlı kışının qızı monim kimi yoxsun birinə könül verməz!

Buna görə də Xeyir istayırdı ki, bu evdən uzaqlaşın, başqa bir yerə səfər eləsin; bəlkə belalıklär kürd qızının mahəbbətini unuda!

Bir gün kürdün hüzuruna gəlib dedi:

—Ey qoribin qolundan tutan, sən monim gözümü sağaldın! Bütün həyatım boyu sənə borcluyam. Boynumda böyük haqqın var. Daha bəsdir, utanram. Sizə artıq zəhmət vermək istəmirəm. Sizdən ayrılmak mənim üçün çotin olsa da, nə edim?! Uzun zamandır vətəndən çıxmışam. Elimdən, günündən xəbərsizəm. İstayıram səhər tezdən vətənəmə yola düşəm. Doğrudur, ayırlıram, ancaq ömrüm boyu sizi unutmayacağam! Sizin mahəbbətinizi üräyimdən çıxarmayacağam. Sizdən də son xahişim budur ki, məni unutmaysınız!

Xeyir bu sözləri deyəndə, kürdün ürəyi yumşaldı. Qız atasına baxıb hönkürtü ilə ağladı. Kürd ailəsinə böyük kədər üz vermiş kimi, hamı kövrəldi.

Başları aşağı salıb yerlərində dondular. Heç kim danışmırı. Xeyirxah kürd Xeyiri təkkildə yanına çağırıb dedi:

—Ey qoqaq və mehriban cavan! Sən bu yeri özünə vətən, bizi də özüna el-gün bil! Öz şəhərinə getən, başqa bir yoldaşından daha bir zərbdə da yeyəcəksən. Gəl, burada qal. Yaxşı-yaman, az-çox nəyim varsa, hamısı sənin olında, ixtiyarında qalsın. Mənim qızımızdan əziz hec kəsim yoxdur. Gözəl, mehriban, zəhmət sevən qızdır. Ürəyinə yatsa, qızımızı sənə verərəm. Səni canımızdan əziz saxlarıq. Mən də sizin mehriban həyatınızı görüb sevinər, sayənizdə qalan ömrümüzü başa vuraram.

Xeyir kürddən bu atılıq nəşihətini eşidəndən sonra ona təşəkkür elədi, şad xəbərdən sevindi və gecəni arxayın yatdı.

Kürd səhər tezdən yuxudan oyandı. Toy todarükünü gördü. Bütün ömrünün sevinci olan qızını Xeyirə ağa verdi.

Axırda, o yerdən köçüb başqa bir yera getməli oldular; Xeyir,



gözünə şəfa verən səndəl ağacının hər iki budağından çoxlu yarpaq yiğib bir çuvala doldurdu. Budaqlardan birinin yarpağı baş ağrısının, o birinin yarpağı isə göz ağrısının dərmanı idi.

Xeyir bu yarpaqların hikmətini hec kəsa danışmadı.

Kürd ailəsinin köçü gəlib şəhərə çatdı. Həmin şəhərdə şəhin qızı baş ağrısına tutulmuşdu. Qızın dərdinə əlac tapılmalıdırından hamu məyus olmuşdu. Nə qədər adlı-sanlı həkim çağrırlımışdı, amma heç biri qızı bir əlac eda bilməmişdi.

Padşah qabaqcadan şərt kəsmişdi ki, kim qızımı sağalsa, qızı ona verib özüma kürəkən edəcəyim. Qızımız üzünü görüb, müalicəsini bacarmayanların isə boynunu vurduracağam...

Şəhin vadini eşidənlər qızın eşqilə şəhin yanına gölərdildər. Xəstənin müalicəsində aciz qa-

lanlar başlarından keçirdilər.

Xeyir şəhər ahlından bu xəbəri eşitdi. Bildi ki, o xostanın olacı səndal ağacının yarpağıdır.

Şaha xəbər göndərdi ki, şahın qızını mən sağaldaram. Lakin Xeyir şahın şərtlərinə razi olmayıb özü şort qoysdu:

— Həc bir şəyda tamənam yoxdur. Şəhdan həc nə istəmərim. Ancaq şah şadlıq gündündə məni unutmasın!

Şah Xeyirin sözündən xəbar tutub onu hüzuruna götürdü. Xeyir baş ayıb şahın otağında girdi. Şah sorusdu:

— Ey uğurlu cavan, adın nədir?

— Şah sağ olsun, mənim adım Xeyirdir.

— Adı kimi iş görən cavan, müalicinən də axırı xeyir olsun!

Şah Xeyiri adamlarından birinə təpsirə qızın yanına göndərdi.

Xeyir günsən kimi gözəl bir qız gördü. Xəstəlik qızın sərv boyunu aymış, bənzini zoldurmuşdu.

Xeyir cibində səndal ağacının yarpağından saxlamışdı. Yarpağı suya salıb şərbət hazırladı. Sərin və şirin şərbəti xəsta çox iştahla lə idi. Şahzadə şərbəti içən kimi yuxu onu apardı.

Qız üç gündən sonra aylidi. Yedi, içdi, ayağa qalxdı. Qızının sağlanması padşahın hədəsi sevindirdi, padşah Xeyiro çoxlu xəlot verdi. Vəsiyyət etdi ki, o ölümdən sonra



Xeyiri ölkəyə padşah seçsinlər.

Çox çəkmədi, ölkənin padşahi oldu. Şahlıq Xeyiro çatdı.

Bir gün Xeyir bağda gedirdi. Yolda köhna yoldaşını — Şəri gördü. Onun bad əmləri, mordimazarlığı yadına düşdü. Yanındakılara təpsirdi ki, boş vaxtında bu adamı mənim yanuma götürün.

Xeyir bağda məclis qur-



muşdu. Kurd də əli qılıncıların dəstəsində şahın qabağında dayanmışdır. Şər gotirdilər. O, Xeyiri tanımadi. Şadlıqla irəli qıxb torpağı öpdü, şahın hüzurunda dayandı.

Xeyir onu görüb dedi:

— Ey başı badənina ağırılıq eləyon kişi, adımı de!

Şor dedi:

— Mənə səyyah Mübaşir deyərlər. Əlimdən hər iş galar.

Xeyir dedi:

— Düzünü de, yalandan al çıx! Utan, bir hayən olsun!

— Adım belədir ki, var! İstəyirsən öldür, istəyirsən burax!

Xeyir daha da qəzəbləndi:

— Alçaq! Sənin qanın halaldır! Adın Şor olduğunu kimi mi şərəf də başdan-ayağa şərsən! Özün adından da pis-sən. Sən həmin adamsan ki, bir içim sudan ötrü susuza min əzab verdin, onun gözünü tökdün. Axırda ona su vermədin, var-yoxunu əlin-dən aldın. Kəmərini də, gövhərini də apardın, ciyərini yandırdın. Bıl wə tanı, həmin adam mənom! Son insanların bədxahısan, hamiya fəlakət arzulayırsan. Xasiyyətinə görə də sənini roftar etmək lazımdır. Canını monim olim-dən qurtara bilməyəcəksən!

Şor bu sözləri eşitcək Xeyirin üzünə diqqətlə baxıb onu tanıdı. Xeyirin ayagna düşül yalvarmağa başladı:



— Amandır, məni bağışla! Nə bəd əməlim varsa, özümə eləmişəm. Əzəldən mənim bəxtim belə imiş! Mənim adım Şər, isim də adım kimi şər olmuşdur. Sən isə adın kimi xeyirlisən. Adına-şanuna görə mənimlə rəftər et. Mən pisəm, sən yaxşısan. Mən pişlik etmişəm, sən yaxşılıq et, günahımdan keç. Pişlik sənin adına yaraşmaz.

Xeyir bu sözü eşidib Şəri buraxdı. Şər ölümdən qurtulduğunu görüb şadlığından ildirim kimi getdi.

Kurd isə ondan əl çəkmədi. Dalınca yüyürüb quluc ilə onun boynunu vurdu: — Xeyir xeyirxahırsa, sən Şərsən. Şər də şər işə rast galmalıdır!

Kurd Şərin ciblərini, üst-başını axtdarı. Kəmarının altından iki gövhər tapdı, gotirib onları Xeyirə verdi.

Xeyir gövhəri öpüb kürda bağışladı. Gövhəri gövhər ilə şad elədi, əli ilə gözlarını göstərib dedi:

— Mən sənin sayında bu gövhərlərə çatmışam. Bu gövhərləri sənə verirəm, çünki sən mənim gözlərimə işiq vermisən.




Uşaqlar üçün işləyəni
MİR COLAL

Rəssamı
Nazim Məmmədov

Redaktoru: T. Cəmilova
Bödii redaktoru: V. Sancalinskaya.
Texniki redaktoru: L. Abdullayeva
Korrektoru: A. Rüstəmov

Çapa imzalılmış 4/II-1976-cı il.
Kağız formatı 60 x 90 1/8. Fiziki çap vərəqi: 2,5. Şərti ç. v. 1,46.
Uçot nəşr. vərəqi 4,5. Sifariş № 1208. Tirajı 28000. Qiyməti 26 qəp.

26 İyun küç. 101, Bakı, Əli Bayramov küçəsi, 3.



Azf-291918



Çapa imzalanmıştır: 16.03.2016.

Formatı: 60x84 1/8.


Hacmi: 2.5 ç.v.

Sifariş 8.

Tiraj: 500.

Kitab "Nağıl Evi-N" matbaesinde
offset üsü ile çap olunmuştur.

Təkrar çap zamanı ilk nəşrin
kitab göstəriciləri olduğu kimi saxlanılmışdır



Bakı-2016

